

# ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ



Hər bir insan üçün onun doğulduğu zaman, məkan, onun hansı millətə mənsub olması, onun böyük boyuna başa çatlığı, uşaqlığını keçirdiyi yerlər, şahid olduğu hadisələr və s. bu kimi anlayışlar nə qədər önemlidirsə, onun dil açan kimi söylədiyi sözlərin hansı dilə mənsub olması, yeni onun ana dilinin hansı dil olması da o qədər, hətta ondan da çox önemlidir. Çünkü ana dili məkan, zaman, milət və s. anlayışlardan və məfhumlardan daha da üstün bir anlayışdır. Ona görə ki, insan doğulduğu andan vəfat etdiyi ana qədər söylədiyi bütün sözləri bu dildə söyləyir. Yürüdüyü bütün fikirləri bu dildə irəli sürür, etdiyi bütün çıxışları bu dildə edir. Nə qədər zamanın və zəmanə adamlarının diktəsi ilə məcburiyyətdən soydaşlarımız bu dilə danişmağa çətinliklər çəksələr də, yənə də bu dili unutmamışlar və heç bir zaman unutmayaçaqlar. Çünkü insanlar ana dilində səslənən ana laylaşıyla gecə şirin yuxuya dalmış, həmin dildə olan əzizləmələrlə böyümüşlər. Beləliklə, ana dili insan böyük boyaya-başa çatanca və ondan da sonrakı dövrlərdə insan üçün ən əvəzsiz, tayı-bərabəri olmayan bir inciyə çevrilmişdir. İnsan öz ana dilini heç bir zaman unutmamalı, bu dilin incəliyini, zərifliyini, doğmalığını, şirinliyini qoruyub saxlamalı və hər zaman bu dildə danişib bu dildə danişlığı üçün də qürur hissi duymalıdır. Eyni ilə hamimizin idealı, xilaskarımız, mühafizəkarımız, əvəzsiz və ölməz liderimiz, yəni, müasir Azərbaycanımızın qurucusu, memarı Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev kimi!

Ümummilli liderimiz Heydər Əliyev təkcə doğma Azərbaycanına sədaqətlə və şərəflə xidmət etdiyi, rəhbərlik etdiyi uzun illər ərzində yox, ümumiyyətlə, uşaqlığından vəfat etdiyi günə qədər hər zaman ana dilimizə böyük hörmət və məhəbbətlə yanaşmış, onu əzizlərdən də əziz, müqəddəslərdən də müqəddəs bilmışdır. Elə buna görə də məktəbdə oxuduğu zamanlardan dilimizin müdafiəsinə və mühafizəsinə qalxmış, bunda uğurla yerinə yetmişdir. Hamimizin bildiyi kimi Ulu öndərimiz dünyaya göz açlığı zaman vətənimiz yadelli işgalçıların caynağında, onların tapdağı altında idi. Vətən torpağımızın göylərində qara buludlar çoxdan cövlən edirdi və etməkdəydi. Yurdumuz basılmış, talan edilmiş, sərvətlərimizə sahib çıxılmış, ölkəmizə başçılıq edən qəhrəman cümhuriyyətçilər sürgün olunmuş və ya şəhid edilmiş, yerinə isə azərbaycanlılarla əlaqəsi belə olmayan, yad bir millətə mənsub olmasından da betə olan siyasetçilər götürülmüşdi. Qanı qanımızdan, canı canımızdan olmayan bu işgalçı qanıçənlər zaman keçdikcə daha çox əhaliyə di- van tuturdular. İşgalçıların başlıca məq-

sədi Azərbaycana öz dilini, öz adət-ənənələrini və öz həyat tərzini unutdurmaq olduğu üçün onlar çox keçmədən öz çirkin, mənfur əməllərini icra etməyə başladılar. Yurdumuzda yad səsler ucalmağa, yad dillər danişılmağa başlandı. Dövlət dilimiz də, dövlət bayramlarımızda bizə yadlaşdırıldı, unutdurulmağa çalışıldı. Xalqa türk oğlu türk olan qəhrəmanları unutdurmaq üçün onların adı vərilimiş kəndlər, şəhərlər, küçələr, parklar, xiyabanlar və s. yerlər xalqımızın yurdunu talayib xanimanını viran qoyan qəsbkarların adları ilə adlandırıldı. Şəhərlərimizin ən tanınmış yerlərində onların bayraqları və heykəlləri ucaldıldı. Azərbaycan dilinə vurulmuş ən böyük zərbə 1937-ci ildə oldu. Doğma dilimizi hər şeydən üstün tutaraq bu dildə yazılar yazan və çap etdirən, yazısına bir yad söz də daxil etməyən, daim haqq-ədalət bağışan səslərimiz, dahi yazılıclarımız, şairlərimiz, eləcə də alımlarımız və dilçilərimiz represiya maşınınından keçirildi. Onlar təkcə dövlətçiliyimizin yox, həm də adət-ənənələrimiz, mədəniyyətimizin və dilimizin qorunması yolunda verdiyimiz şəhidlərimiz idi.

Belə bir mühitdə yaşamaq damarında azərbaycanlı qanı axan, azad düşüncə, azad fikir sahibi olan gənc Heydər Əliyevi hər kəsden çox narahat edirdi. O, tez bir zamanda dövlət dilimizin Azərbaycan dili olmasına və dilimizin dövrədəki ölkə rəhbərliyitərəfindən də qorunmasını arzu edirdi, özü də bu yolda əlin-dən gələni əsirgəməzdə və əsirgəmirdi də. Gələcəyin gerçəyi bu idi ki, uca Allah dilimizin, adət-ənənələrimizin və mədəniyyətimizin sadiq və mübariz keşikçisi kimi Azərbaycanımıza Heydər Əliyev kimi bir şəxsiyyət vermişdi. Bu-na görə də Heydər Əliyev hər zaman və hər yerdə ana dilimizi hər şeydən üstün tutmuşdu, tuturdu və bundan sonra da belə olacaqdı.

Tale elə gətirdi ki, 1969-cu il geldi. Mən belə hesab edirəm ki, o il Azərbaycan xalqı üçün ən gözəl illərdən, Azərbaycanımızın tarixinə qızıl hərflərlə həkk edilmiş illərdən biridir. Çünkü həmin ilin iyul ayının 14-də Ulu öndərimiz Heydər Əliyev Azərbaycanımız üzü idarə etməyə başladı. Elə o zamandan yadel-lilərdən, onları dəstəkləyənlərin əlindən boğaza yiğilmiş xalqın üzü güldü, könüllü fərəhəndi və hər kəs daha səylə öz işinə başlayır, vətəninin, yurdunun sabahına ümidi baxırı. Xalqımız axtardığı lideri tapmışdı: bu şəxsiyyət Heydər Əliyev dühası idi!

Ulu öndərimizin hakimiyətə gəlməsi özü bir sensasion hadisə idi. Ona görə ki, Azərbaycanın yeni lideri özündən əvvəlkilər kimi yad bir şəxs deyildi, soyu və kökü ilə köklü-budaqlı Azərbaycan oğlu idi. Vətənpərvər bir ziyan, kəskin iradəli bir rəhbər, milyonları ar-xasında işqılı sabaha aparmaq bacarığına malik bir öndər olduğu üçün xalq əmin idi ki, Heydər Əliyev sona qədər Azərbaycan üçün çalışacaq vəqarşısına qoymuş məqsədə çatmaq üçün bu müqədəs yolda yorulmayıcaqdı.

Heydər Əliyev hakimiyətə gəldiyi andan hər bir sahəyə, hər bir mövzuya vaxtını ayırdığı kimi ən çox da zamanını dilimizin qorunması yolunda sərf edirdi. Eyni zamanda xalqın öz qəhrəmanlarını daha dərindən tanıması üçün mədəniyyət sahəsində də yeniliklər edirdi. Misal üçün, gözəl əsərləri ilə dilimizi zənginləşdirən və yad ünsürlərdən qoruyan dahi yazıçılarımıza və şairlərimizə heykəller, büstlər, məqbərələr ucaldılırdı. Vaqifin məqbərəsi, Cəfər Cabbarlı heykəli, Nəriman Nərimanov heykəli və s. buna əyani misaldır. Nəhayət, Heydər Əliyev hakimiyətə gələndə yadelli işgalçıların heykəlləri ilə dolu olan şəhərimiz öz övladlarının abidə-

ləri ilə nurlanmağa başladı. Türk dilini ədəbi yoluna işq tutan bir mayak seçmiş dahi ədibimiz Hüseyin Cavidin nəşrinin vətəninə götürülməsi də Heydər Əliyevin bu yolda atdığı ən mühüm addımlardan biri idi. Ulu öndərimizin mədəniyyət sahəsindəki yeniliklərindən biri də bu idi ki, görkəmli ziyahlarımızın və dahi ədiblərimizin yubiley tədbirləri məhz onun başlıca təşəbbüsü ilə keçirilirdi.

Heydər Əliyevin hakimiyətinin ilk dövrlərində atlığı bir addım var ki, bu, onun dilimiz yolunda gördüyü işlərin zirvesi sayılacaq dərəcədədir. Söyügedən həmin addımdedikdə dövlət dilimizin Azərbaycan dili olaraq qəbul edilməsini nəzərdə tuturam. Belə ki, get-ge-də işgalçi planlarını daha da genişləndirən SSRİ hökuməti vahid torpaq siyaseti yürüdüyü kimi vahid dil siyaseti də yürütməyə davam edirdi. Nəticədə Avropanın ortasından başlayıb Uzaq Şərqə qədər uzanan işgal torpaqlarında yaşayın, rusları azlıqda qoyan neçə-neçə millet, etnik qrup və etnos öz dilini unudacaq, rus dilini danişacaqdır. Bizim Azərbaycanımızın 50 ildən çox bir müd-dətdə dövlət dili rus dili olmuşdu. Beləliklə, indi danişğığımızda hiss olunan rus sözleri dilimizə bu yolla daxil olmuş, soxulmuşdu. Bu işgalçi islahat ən çox bizə təsir etdi. Lakin ana dilimizi unutmadıq və unutdura bilmədilər. Çünkü Heydər Əliyev kimi bir liderimiz var idi. O, ölkəyə rəhbərlik etdiyi dövrə dili-mizin yayılmasına və inkişaf etməsinə dərəcədə qızılıq, vaxt ayırdı. SSRİ Konstitusiyasında artıq tanınmayan qeyri-rus dilləri ilə bağlı olan maddələr Ulu öndərimiz çox narahat etdi. O, bununla bağlı illərini, aylarını, həftələrini, gec-gündüzlərini sərf etdi, o vaxtkı dövlət, hökümət başçıları, partiyanın ali rəhbər-ləri ilə müzakirələr apardı və qəti şəkil-də bununla mübarizə aparacağını açıq bildirdi. Nəticədə, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası yeniləndi və həmin Konstitusiyanın 73-cü maddəsinə sərf Heydər Əliyevin təşəbbüsü və kəskin iradə göstərməsi sayesində belə bir dəyişiklik olundu: "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir". Beləliklə, yadelli işgalçılardan nə olursa olsun, bizi və Ulu öndərimizə hələ imperiya dövlətinin və siyasi rəhbərlərinin çox güclü, amansız olduqları bir dövrə belə təsir göstərə bilmədilər, Ulu öndərimizin əsaslı tələbləri qarşısında susdu-lar. Dilimiz öz möhkəmliyini sərf Ulu öndərimizin səyi, bacarığı, mətinliyi, qəhrəmanlığı sayesində qoruyub saxlaya bildi və əsas qanunla qanuniləşdirildi. Heydər Əliyev Azərbaycanının dayağı olduğu kimi onun dilinin də dayağı idi!

Aradan uzun illər keçdi, vətənimizin başı üzərindən çox cənub, şimal, qərb küləklər əsdi. Yenə də vətənimiz təhlükə karşısında idi, insanlar ümidsizlik yüksək ilə yüksəlmişdilər. Təqvimlər 15 iyun 1993-cü il tarixini göstərirdi. Bu dəfə Azərbaycanımızın bir parçası olan, başçısı olduğu gözəl diyarımız Naxçıvanı xilas etdiyi kimi heç tərəddüb etmədən, çəkinmədən, heç bir qorxunu, ölüm təhlükəsini göz önünə almadan Azərbaycanını da xaosdan xilas etməyi özü üçün ən müqəddəs vəzifə bilən Ulu öndər Heydər Əliyev doğma vətəninin paytaxtına qayıtdı. Xalqın gözündə tək xilaskar olan Ulu öndərimiz həmin il yekdilliklə dövlətimizin prezidenti seçildi. İkinci dəfə doğma yurduna sədaqətlə xidmət edən böyük şəxsiyyət olan Heydər Əliyev müstəqilliyimizdən sonra da dilimizin sadıq keşikçisi olduğunu göstərdi, dövlət dilinin yenidən Azərbaycan dili olduğunu təsdiqlədi. O, 1995-ci ilin 12 noyabr tarixində yekdilliklə qəbul edilən, özünün memarı olduğu yeni Konstitusiyamızda da bunu bir dəfə təsdiqlədi.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönmənde yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Ferman imzaladı. O, müstəqillik dövründə ən böyük addımlardan birini 2001-ci ildə atdı. 1 avqust tarixini "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" elan etdi. Onun bu addımdından sonra hər il 1 avqust tarixi əlamətdarlıq qazandı, hər kəsin sevincli bir günü, dil bayramı oldu. Ulu öndərimiz kağız üzərində qalan əlifba dəyişikliyini reallaşdırırdı. Beləliklə, 70 ilə qədər yadelli əlifbasında yazılıb-oxuyan körpələr bundan sonra latin qrafikasında yazılıb-oxuyacaqdılar. Ulu öndərimiz həmişə olduğu kimi bu dəfə də ana dilimin saflaşdırılmasına və yad sözlərdən təmizlənməsinə xüsusi diqqət ayırdı.

Ulu öndərimiz ömrünün sonuna qədər Azərbaycana sadıq qaldığı kimionun dilinə də sadıq qaldı. Vətənimizin xilaskarı onun dilini də xilas etdi! "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danişmağımla fəxr edirəm" kələmini söylədi və bunu əməlində də sübut etdi!

Ulu öndərimiz heç bir zaman unudulmayacaqdır! Məqəlemi 11 dekabr 2016-cı ildə Ulu öndərimizə həsr etdiyim və "Hər-dən uçmaq istəyirəm" adlı şeir kitabında çap olunmuş "Ulu öndərimiz" adlı şeirimlə bitirmək istəyirəm.

## ULU ÖNDƏRİMİZ

Əziz Ulu öndərim,  
Bu gün ruhun şad olsun.  
Sənə sadiq olana,  
Ürəkdən salam olsun.

Sən etdin ölkəmizi,  
Gözel, qəşəng gülüstan.  
Səndən qorxdu, çəkindi,  
O mənfur ermənistən.

Sən gəldin, oldu bayram,  
Pislər bir başa getdi.  
Sənin gözəl yolu,  
İlhamın davam etdi.

Azərbaycanlıları,  
Hər yerdə birləşdirdin.  
Ordunu gücləndirdin,  
Məkkəyə belə getdin.

Sən bu gün olmasan da,  
Əsərlərin yaşıyır.  
Həm çiçəkləndirdi, və  
Azərbaycan yaşıyır.

28.02.2023



**Sevindik NƏSİBOĞLU,**  
9-cu sinif şagirdi,  
şair-publisist, AJB üzvü